

# „Studienbrücke Intensiv“

## Ödənişli

Ödənişli təhsil proqramı „Studienbrücke Intensiv“ Azərbaycandakı orta məktəb məzunlarına və tələbələrə əlavə hazırlıq kursları və imtahanlar olmadan birbaşa Almaniya universitetlərində təhsil almaq imkanı yaradır. Almaniya təhsil ölkəmizdə və bütün dünyada uğurlu karyeranın təməli ola biləcək yüksək təhsil deməkdir.

Ödənişli „Studienbrücke Intensiv“ proqramı 10-cu sinifi bitirmiş məktəblilərə və eləcə də universitetdə yüksək göstəriciləri olan tələbələrə şamil olunur. Bu proqrama müraciət edənlər xüsusilə riyaziyyat, informatika, təbiət elmləri, texniki fənnlərdən yüksək göstəriciləri və B2 (Goethe-Zertifikat) malik olmalıdırlar. „Studienbrücke Intensiv“ proqramı Almaniya təhsil prosesinə, təlim- tədris- kampus mədəniyyətinə və sosial mühitə hazırlamaq üçün nəzərdə tutulmuş layihədir.

„Studienbrücke Intensiv“ proqramı 4 online modulu əhatə edir və tələbələri ixtisaslaşdırılmış şəkildə Almaniya təhsilə hazırlayır:

- **təhsilə dil və fənnlər üzrə hazırlıq: MINT fənn modulu (biologiya, kimya, riyaziyyat, informatika, fizika və texniki fənnlər)**
- **Multikultural trening "Fit für das Studium in Deutschland"**
- **TestDaF hazırlıq kursu**
- **TestAS imtahan formatına hazırlıq kursu**

Yekunda iştirakçılar **TestDaF** (qiyməti: 130 avro) və **TestAS** (qiyməti: 80 avro) imtahanlarını verməlidirlər. İmtahanların ödənişləri kursun qiymətinə daxil deyil.

„Studienbrücke Intensiv“ kursunda iştirak etmək üçün 10-cu sinfi bitirən (müraciət tarixində bitirmiş olan) məktəblilər və eləcə də tələbələr aşağıdakı şərtlərə cavab verməlidirlər:

- Bitmiş 10 illik təhsil (proqram başlayana qədər);
- Goethe B2 sertifikatı ilə təsdiqlənmiş B2 səviyyəsində alman dili biliyi;
- Almaniya təhsil üçün yüksək motivasiyanın olması və buna istinad edilmiş motivasiya məktubu;
- Məktəb olimpiyadalarında, yarışmalarda, regional və ya beynəlxalq projelərdə iştirak və s.;
- Yüksək qiymətlər, xüsusilə təbiət elmlərindən;
- Sosial bacarıqların olması, misal olaraq könüllü işlərdə iştirak (əsaslandırılmış olmalıdır);
- Valideynlərin yazılı razılığı;
- Müsahibədə iştirak;

**Müraciət tarixi:** 23.06.2017

**Son müraciət tarixi:** 23.07.2017

**Müsahibə:** Sentyabr (şəxsən yaxud skype vasitəsi ilə)

**Proqram başlayır:** 16.10.2017

**Kursun qiyməti:** 600,00 Avro

**Höte-Institutu Gürcüstanın veb sahifəsində olan anketi doldurun və skan olunmuş digər sənədlərlə birlikdə bizə göndərin!**

<https://www.goethe.de/ins/ge/de/spr/eng/studienbruecke-intensiv.html>

Əməkdaş universitetlərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

<https://www.goethe.de/ins/ge/de/spr/eng/studienbruecke-intensiv.html>

**Əlaqədar şəxs:**

Lali Edzgeradze

E-Mail: [Lali.Edzgeradze@goethe.de](mailto:Lali.Edzgeradze@goethe.de)

Höte-Institutu Gürcüstan